

Qurban qəhrəman idi

(Əvvəli ötən şənbə
saylarımda)

Çıskınlı, yağışlı bir axşam yatmaq, yuxuya getmək istəmirəm. Bu gecəni payızın əlindən zorla almışam. Televizora diqqətlə, nəfəsi dərmədən baxıram və stress keçirməkdən qorxuram. Papirosa dərin qulab vururam. Tüstü tavana dəyib qayıdır üstümə... Küs-dürməsdüm dostum qələmi, yenice barışmışdıq. Qeydlər aparıram. Nədən yazıram?..

Telegüzgündə köhnə, sənədli film göstərilir. SSR xalq artisti, SSR Ali Soveti-nin deputati Rəşid Behbudovun rəhbərlik etdiyi Azərbaycan Dövlət Mahnı Teatrı Hindistanda qastrol səfərindədir. Kollektiv Dehlidən Bombeyə gedir. Gənc solist İlham deyir:

- Biz yolla gedərkən bə-lədçi sağ tərəfi göstərdi:
- Bura qəbiristanlıqdır. Orda sizin həmyerliniz Şəumyanın məzəri var. Müəllimimiz təəccübənlər:
- Ola bilməz!..
- İstəsəniz göstərə bilərem.

Avtobus dayanır, düşürük aşağı, baxıraq... Rəşid müəllim heyrətlənir. Həqiqətən böyük heykəl və s. Şəumyanın şəkli, doğum, ölüm tarixi eks olunub... Bə-lədçi bir neçə pozadan şəkillər çəkir və səhərisi onları verir ustadına.

Ceyran xanım söyləyir:

- 1988-ci il hadisəleri yenice başlayanda Rəşid tribunaya qalxaraq M.S.Qorbaçovun üstünə qışqırır:

- Son qoyun mənim mille-timə qarşı qətləm törədən ermənilərin azgınlığına!.. Buyurun, 1918-ci ildə Bakıda minlərlə həmyerlimin ölümünə fitva verən daşnak S. Şəumyan sonra niyə Hindistana qaçıb?.. Bu faktdır!..

- Yalandı, böhtəndi.

Baxın, bu o alçağın Dehli qəbiristanında çəkilən şəkil-ləri və o, dəlil-sübüt kimi, şəkilləri çırır Qorbaçovun sıfətinə.

Sonra Ceyran xanım deyir:

- Bakıda xəstə idi. Böyrəklərindən əziyyət çəkirdi. Cavadzadə ona məsləhət bildi ki, Kreml xəstəxanasında müalicə olunsun. O, Moskvada xəstə yatdı və demek olar, sağaldı. Vəziyyəti normal idi, deyib-gülür,

Esse

danişirdi. Axşam ayrıلندا mənə dedi:

- Cox yaxşıyam. Ağrı-zad yoxdu... Darixma mənim Ceyranım, gələn həftə qayıdırıq Bakıya.

Sabah, xəstəxananın ele dəhlizindəcə əli qoynunda, qəmlı baxışlarla mənə baxan tibb işçisi xəbər verdi:

- Qara paltarınızı geyin xanım, artıq yoxdu o.

Azərbaycanı dünyaya təntidirən böyük sənətkar Rəşid Behbudovun ölümündə kimi təqsirləndirək?.. M.S.Qorbaçovumu?.. Bu fikrə düşsəm ahil yaşimdə günah sahibi olmarammı?.. Hər halda R.Behbudovun sədaqəti özür-gün yoldaşı Ceyran xanima da inanma-maq olmaz!..

Vay-vay-vay, başım qarışdı, heç bilmədim Qurbanşırı-hər kimi ölkə rəhbəri A.Mikoyanın üstünə cuman o kişi harda qaldı, onun taleyi necə oldu?.. Öldümü-qaldımı, delixanadadı, yoxsa bayıldı?.. Heç inanma-ğım gelmir ki, bu neçə gündə Qurban Həsənov sağ-salamat ola. Və bu vaxt xəyal dünyamdan bir səs gəldi, ağıllı şeytan qulağıma piçildədi: "Niyə yatmışan fil qulağında, sənin ki, imkanın var Qurbanı görməyə. Rayon milis şöbesinə rəhbərlik eləyən B.Dadaşovla dostluğun, isti münasibətin yoxdumu?.. Çəkinmə, ge-cikmə, bu fürsətdən yararlanan.

Bu yerdə yadına düşür ki, bir zamanlar "Partizan Babaş" sənəddi hekayəni dərc etdiklərinə görə "Ədalət" qəzetinin rəhbərliyinə gec olsa da səmimi sevgilərimi bildirim.

Gecikmirəm, rəisinin icazəsi ilə mən türmədəyəm, Qurbanın müsahibə alıram.

Diqqətlə baxıram. Elə de canlı, cüssəli, yetənə yetib, yetməyənə daş atan insana bənzəmir. Fağır, yazılıq, uzundraz bir kişidi. Məni tanrıyır:

- Sən bizim Əskərabadla qonşu olan Aşağı Cürəli kəndindən sən. Səhv etmirəmse "Məhsul" qəzetində işləyirsən. Düzdü?..

- Hə, hə, doğru deyirsən Qurban.

Söhbətimiz öz məcrasına

düşür. Soruşuram:

- Niyə o gün, martın 26-da Mikoyanın üstünə cumdun, az qala öldürəcək din ölkə rəhbərini?..

Qeyzlənir, hırslı-hırslı deyir:

- Qoymadılar, tutdular məni, öldürəcəkdim daşnaq kopoyoğlunu. Atamın qisasını alacaqdım ondan..

- Bu nə sözdü? Nə ata, nə qisas?..

Papirosuna dərindən qulab vurur, keçmişinə qayıdır:

- 1918-ci ildə mənim 7 yaşım var idi. Dağlı məhəlləsində yaşayırıq. Atam İbrahim başmaqçı idi. Evinizdən bir az aralı dükən açmışdı, onun-bunun köhnə, cırıq ayaqqabılarını yama-yır, beş nefərlik ailəmizə çörək pulu qazanırdı. Yadimdadır, mart ayında elə dükəndə onu gülləleyib öldürmüdü bolşevik libası geyinən erməni daşmaqları.

Sonralar məlum oldu ki, bizim tərəflərdə komandir erməni Mikoyan olub. Onun, Şəumyanın emri il Bakıda 10 mindən çox azərbaycanlı qətlə yetirilib. Uşaq, böyük, qoca, cavan günahsız müsəlman əhalisi güllələnmişdi.

Atamın cənazəsini görən anamın qışqırması, başına, üzünə döyməsi hələ də gəzümün qabağındadır... O gün, martın 26-da anamın ruhu məni yuxudan oyadı:

- Dur ayağa, yatma bala, bir azdan Mikoyan gələcək Biləsuvara. Öldür onu, atanın qisasını yerdə qoyma. Nə günahın sahibi idi İbrahim?.. Unutma ki, atasının qisasını ala bilməyən oğul mənə lazımdır... Heyf ödürübilmədim o eclaftı.

Qurban Həsənovu, danişanda tez-tez "həri, həri, vaxsey, vaxsey" eləyən o kişini nə mühakimə elədi-lər, nə Bayila göndərdilər.

Bilirsınız niyə?.. O zaman Vəli Sarayı imzası ilə letif, incə ruhlu şeirlər yanan, onları heç yerdə çap elətdirməyib, təkcə rehmətlik şair Tofiq Bayrama oxuyan, Mikoyanın başına gələn hali-qəziyyətdən xəbər tutmuş Azərbaycan KP MK-nin birinci katibi Veli Yusif oğlu Axundov raykomun birinci katibi Nağı Axundovu təklikdə qəbul edərək ona demisdir:

Sabahı gedirəm qəbi-ristana. Sağ olsun balalar, saygı göstərərək əsl hey-kəl ucaldılar. Sağda Qurbanın, solda Gülsabahın məzəri. Fatiha surəsi oxu-yur və Allah-təalədən rəh-mət diləyirəm onlara.

- Hər kimdə o şoferi çox incitməyin. Beləcə, Qurban türmədən buraxıldı, hətta avtobazada ona "ZİS-5" yox, "ZİS-150" avtomobili etibar olundu.

Sözsüz ki, Qurban milli qəhrəman idi. 1965-ci ildə ölkə rəhbəri A.Mikoyana qarşı hərəketi onun geniş kütlə içərisində hörmətinin, nüfuzunu göylərə qaldırı-mdı. Rayon camaatının ona sonsuz sevgisi, məhəbəti var idi.

Qeyd etməyə bilmərik ki, həmin dövrə qədər rayonumuz Dağlıq Qarabağdan, ermənilərin məskunlaşdığı bölgelərdən nisbətən uzaqda idi. Biləsuvarlılar erməni məkri, hiyləsi, onların türk dünyasına, azərbaycanlıları qarşı soyqırım törətmələrinin canlı şahidi deyildilər.

Baxın, görün sonralar nə-lər baş verdi?..

...Əsgərabadlılar gecik-məden ümumi çağırıldalar və Mikoyanın adından imtina etdilər, kolxozları "Şəfəq" adlandı.

...Dövlət rəsmi qalereya-sında, idarə və müəssisə-lərdə, məktəblərdə "Azərbaycan Milli Qəhrəmanları" lövhəsində iki dəfə Sovet it-tifaqı Qəhrəmanı Həzi Aslanovun portretinin sağ tərəfindəki marşal Baqrəməyin şəkli tikə-tikə olunub zibil qutusuna atıldı.

Həftəbazarında özü də bilmədən nehre yağı satandan ermənicə qiymət soru-şan bir kişini qadınlar ölü-sünə çırpdılar.

P.S: Oğlanları Orxan və Vaqiflə çay süfrəsi arxa-sındayam. Öyrəndim ki, ata yurdlarını yarı bölüb iki ev tikiblər. Mehriban dolanırlar.

Valideynləri xeyli vaxt-dır haqq dünyasına qovu-sub. Məzarları şəhər qəbi-ristanındadır.

Sabahı gedirəm qəbi-ristana. Sağ olsun balalar, saygı göstərərək əsl hey-kəl ucaldılar. Sağda Qurbanın, solda Gülsabahın məzəri. Fatiha surəsi oxu-yur və Allah-təalədən rəh-mət diləyirəm onlara.

**Əlibala Rəhimov,
Publisist, "Qızıl Qələm"
mükafatı laureati,
Biləsuvar rayonu**

Təsisçi və baş məsləhətçi:

Aqil ABBAS

Baş redaktor:

İradə TUNCAY

Qəzet "Ədalət" qəzetinin bilgisayar mərkəzində yüksələn sahifələnmiş və "Azərbaycan" nəşriyyatında ofset üsulu ilə çap edilmişdir.

Müelliflərin mövqeyi ilə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.

KAPITAL Bankın 1saylı Nəsimi rayon filialı.

kod: 200112 hñh

Müxbir hesab: 0137010001994
S.W.I.F.T. Bik: AIIIBAZ 2xhesab N:
3807001941100451111 VOEN: 1300456161

İndeks: 0107 Qeydiyyat nömrəsi 100

Ünvan: Bakı AZ-1073 M

"AZƏRBAYCAN"

Telefon: 538-05-50, 538-51

adaletqezeeti@ma

Qəzetdə "Olaylar" və APA



16 ƏDALƏT •

22 iyul 2017-ci il